

# Molla Nasradin



№ 11

Молла Наср-Эддин

Кімді 15 көпік

Imperatorlýk və din



## BUTUN DURJA JOKSYLLARI BIRLOSINIZ!

## „MOLLA NƏSRƏDDİN“ ABONAÇ OLMAK ŞÖRTLƏRİ:

Idarə və müəssisələr üçün:

Bir ajlık . . . . . — 80 k.

Uç ajlık . . . . . 2 m. 40 .

Altı ajlık . . . . . 4 . 60 .

Bir illiq . . . . . 9 . —

Ünvan:

Başq., Qızılı Poçta  
nömrəsi № 64,  
Telefon № 40-83.

Adres:

Baxı, Cəspət-Poçtovad  
yazılı № 64.  
Telefon № 40-83.

Zəhmətçəvə və xidmətçilər üçün:

Bir ajlık . . . . . — 60 k.

Uç ajlık . . . . . 1 m. 80 .

Altı ajlık . . . . . 8 . 50 .

Bir illiq . . . . . 7 . —

## ALLAHÑÝN VƏQİLLƏRİ.

Xristianların Papası və müsulmanların xolifləri-ozlularını Allahın vəqili körə verirler.

Vəqili körə deyilərlər, bir ozaqının jerini dolandırır.

O qasın jerini dolandırır qı, o adam jok ola, ja qıbadə ola.

Dəməq-Allahın ozlularını vəqili körə verənlər bony dəmaq istəjirlər qı, Allah ezu yokdır.

Pəs haradadır?

Et'ikad sabıhləri deyirlər qı, Allah-qoşlardadır.

Pas qoş nadir və haradır?

O adamlar qı cografija, həfət və nücum elmlərinin okiyiblar-onlar bililərlər, qı elə jer daqlı qı, orada ja Allah ja bondo juşşa bila.

Elmli adamlar bony çok jakış, bilirlər.

Amma o adamlar qı eləndən bixabordurlar onları qeşşər inan-

rəblər qı, Allah qoşda jaşub.

İndi bir saatlıq bejələ deyəq qı Allah vərdər və ozuda qeoqlarda jaşur, Jən-silah dirdir.

Və olmubjudur.

İndi sandan təcərəbə su'lə ala cavab istəjaqam qı aja haman Allah jer juzundu toruğun pisliqləri qorur-ja qormur.

Məsləhət-xırşınların Allahın məzəq qormur qı, bir neçə işçi bir qoşasaman ustun kalkub ony xəçən, jendirilərlər?

Əqar qormur by ozoq işdir.

Əqar qormur onda pas nıjə bir soz demir? Nijs o işçiləri by işdən qanar etmir. Nijs onlara gozəbər eləmər?

Məsləhət: Koj bir dafo eñidəq qı, flan jerdə flangoslar qalışmasında zəngin jəndirməq istiñləndi İvanın ja yə Piotron ujakaları, titribi dövərən jera jukuldarları. Va ja xan flangos zəngən satasduku, dərələ barmaklar paralı olyb elə oradaca işdən düşübür. Bir ozaqı qolib-əda e, uçuncısı qolb oda e!

Əqar ənsanlar bir işi dərən bir bejələr mo'cuzoja rast qoşa onda-bəli hamşına aşşar olardı qı allah Həsrətləri-dögərdəndən zəngolrin jen-dirləməqini xoşlamır.

Vəssəlam; Onda ənsanlından qor qı by işlər Allah'a xəş qolmır, Rim Papasından "Allah'a qomoq cəkanda deyildir qı qışının sezu həkkidir.

Joksa Bambıb qımı ortaşka duşub jalancı pohlavalar qımı atub-duşməndən vallah-billah-heç bir fajda çukmaz.

By kodar həkkəbzələndən sa-Allahın jer juzundəqi, imam və xoli fəlorının taq birca tqıflı kalsobər. Japışşənələr Allahın jakasından və desinələr:

Kardas aqər doygardır san vərsən öz varlışkən bildir.

Əqar qoşan-daxlı, koj get işinə.

Daxlı bizi nijs kalmakla salarsan Vəssəlam.

INZA: QAH INANAN QAH INANMƏJAN

UÇ ADAM  
aglajırdı.

1) By aglajanları, biri Agdaşda çocuk evində bir çocuk idi: Sorsydyrm-nıja aglajırsan?

Dedi-mani doqublar.

Dedim-qim doqub.

Dedi-pioneer dəstəsi rohbori doqubdur. Man by çocugı sağıt elədim - ovitydm və ozuna da soz verdim qı, ony doqanın adınsı oğrənim və gəzətəz jazam qı, bir da səni doqmasın.

Aglajanları iqincisi-bir rys

karsıbuđi qı ysak qımı qoz jaşa toqurdı sobobını sorsydykda-qalisan durusurimus zənginli nisan verdi. Byndı saqıt elədim və dedim zəngi Allah zəngqidir: qoşr doqrydanda o zəngin bər sabılı var-na sobobo ony jendirənlərin ollarıni krytmədi, qı, ozaqlarədo ibrot olıdu?

Bir syretdi qı Allah ezu by işa karşınmaga lazam bilmir-sənə na olyb qı sivan krytyrsan?

Byda bejəliqliq saqıt olyb qeidi.

Üçüncü aglajan-da - bir nəfər qısı ididi. Fizili qoşusundan dyryb qoşularını jymyb aglajırdı.

Səbabını sorsydykda - dedi-vallaq-aglajıram, ancak dalan-dalar quçon supuranda zibilini toplasla ora-byra tag vyryb topa-topa saklayırlar.

Jeləs Kalkanda - zibili sovy-ryb qoşumuzu dolduryrlar.

Joksa - aglajıram.

Imza: qoşa fozy.

Jeniliq sevmijjən qəhnə „şairə“ Tojyklar kyzbz  
jymyrtlajsır

Sejirini Manzymoni-jug çiyala bir qara.  
Ver Bəkazə sal jola - köjmə kala bir qara.

Jazdakullu aş'arda - fazıl qedin qısı.

Kumri qimpi oprudrin - nazmidə codşın qısı.

Molla Süleyman qimpi - öksə dytydyn qısı.

By qədişəntüla san - kalməna bir qara.

Sejirini manzymoni-jug çiyala bir qara.

Təb'inə jokdy - sozum - misrdə qı «Nil»-dur.

Kafija zancır - qoz - fyrtalar - «sil»-dur.

Əki daqılı basqası - vahjici cabrelli-dur.

Indi qı dytmər işin - basla fala bir qara.

Sejirini manzymoni-jug çiyala bir qara.

Oohnalıq sevmajon - Qəncəliq taqif kıl.

Hijlon ilə hor jeni - şairi takif kıl.

Qəmənişini sok ilə - hor qasa tasvir kıl.

Qab muxa vyr toymagan - qoşda nala bir qara.

Sejirini manzymoni-jug çiyala bir qara.

Səjəldiqin sozları - at nəb eysaq nəlb.

Hom nəfəsin şil manaf - Qor təkələt Hamzə!

Kafijalar kyrtyar-bəz - özəniv jok dala.

Başlaqınan vək iqn - kalma kala bir qara.

Sejirini manzymoni-jug çiyala bir qara.

Bir dərəjer kalmamus - Qəməniş by sahəndə.

İndi qı biz qormur - bir jenliq qohndə.

Ətəl falak jaz duva - qoşadı ja dəhnəda.

Toplama strafina - pintlə bir qara.

Sejirini manzymoni-jug çiyala bir qara.

Ver bagaza sal jola - köjmə kala bir qara.

Turbə.

## QƏQIRIQ.

Çəqəmsədə Saçı hamidən kaba-kabaldır.

Cünqı byrası - İshəl ocağı ol-  
dygyndan çoşqan və çoşluqla  
asına edilmiş ol.

Man jok imaməna and iça bi-  
lərənən qılıbdı taksir jokdir.

Xu-davəd a'ləm sahid ola bilər qı,  
jəridə idarələr onları, irali qoş  
kryttərəndən sonra by vəkto kə-  
yərənənən qılıbdı.

Bəli, indi bələqən qoşqamı  
başka mənəndə duşunurəm? anma  
ja okzibim, san deñən çoxqamla-  
rəndən deyildir. Səqət toşquları, na-  
torzi qayır naşa gəzətədə adan-  
lırlar. Jalməz biz zəvəd fəlahətləri-  
ni irali qayırıq vo is başına koşyryk.

Əlbətədə idarələr saglam ol-  
la təpsirənlər vo oli kabarlı, fəlahə-  
lərlər sýra idarələrini dymalıdular-  
lar.

Dostynz hubburuba.

By axşə zamanlarda marqaz-  
dan adadırmış dajrı və qanflar-  
da sel qibə axşələpmədən.

By qanfların qoşxys - tədarüq  
isləri üçün qondarlıq tədarüq  
- «mutaxassis» lərdərlər.

Xuləs, har qası qorub sorys-  
dyn: «sən nənən qorub qorub?»  
— Man jyn tədarüqənən qorub  
qı.

— Baş son na nənən qorub?  
— Monda musabəkə inzalma-  
ga qolmışam.

— Jakı kardaş bas sənən  
vətəri təsir etmişmis?

— Man qolmışım qı qorub tə-  
darüq isləri neşa apardı.

— Hor na tədarüqənən qorub  
qı adan qolmışdır.

Toxkribon işi aj yəndən kabab  
Kazax dajırisində jymyrtə həzər-  
lərgə, aparmak üçün bir neçə naşar  
portelli adamlar qolmışdır.

Qışılardır aj aranın dajıroda  
kalırlar by muddət arzında var-  
jox 800-dən jymyrtə həzərləmə  
bilərlər.

Sənə qolb ajaşlarırlar meh-  
mən xanəndə və toxkribalar xar-  
çalarının besləməlagə basədə qorub-  
lar qı ja jərən muddətdən 4500-  
mənət pılsət qalıb qolmır.

Əz amasızdız toxkribaları  
zələmliyindən qorub qəzərlər-  
di birləşdilərlər?

Bir bələ shəvalat da Qurdus-  
tunda Ləçən dajırisində olmuşdır.

Orası qədənəndə qohna kre-  
di pılların jəmələm imişlər. On-  
larda dəflənlər axırdı 700-ma-  
nat pılsət bıflar və sonra ka-  
jıdbə kredi sıraqatı qoşlaşdır-  
ıbəl qoruları bynlərdən jol xar-  
cına və oztırıno qoş 850 manat  
pılsət verilsin.

Xuləs, adam bojla işləri  
vərəndən jadına Molla Nəsrəddin-in  
jymyrt - al-verti dusur.

Jyva dibr.

## KOLXOZ SƏHƏBƏTİ.

Sırvə mahalı pıroqə kol-  
xozy kolxoz verilən atlara qök  
arpa verb jaxşı, baxıqlarından  
təcədə arşagandır qəzəd kələr  
və qoşa bilmərlər.

Qorəsan başqa kolxozlarda  
da bojlo dur ja jöt.

## Bes jaşından jykarъ o söz.

Heç jadımdan çıkmaz, kədimdən maşadı Məhərrəm adından bir komşumuz var idi. Elə yzyn dejdirdi, vallah-billah by millatın bes jaşından jykarşın karab atmasın jerda kalamañdan adam çıkmaz. Mən o vəkt onyx sezalarına çox kəzərədəm, dejdardım a qış nə olyb Allahı şurur qui qını millatımız və milat agalarımbur var-dır.

Adam onlara bəkanda koltıqyynin altı sıçr. Məslən: bydyr li millatın ruqni a'zamı canab Hacı Məstafa Rəsyl of, sakəkk kara-qara şəqa qını nyran boj-bixyñ cınara bənzərdir, alındı asa, cijnində abə, dogdryrdı ejşirməq ilə qajırja jin nəfkini anlañır. Və qallegi şərifindən aksildən-makıldan bit miskalatın zərər asas joksada ammə allaya şurur yzərəndən bəkanda lap adama okşarır.

Sonra Maşadı Məhərrəm Əmini durtmalañdı dejdirdim, bizim millat, millatlırin lap ağındır. Əjər gejri millatlarlañdı, kəkəb, maqtəbdən kəjərdən adamlar çukkəb top-tuñaq duzaldıb adamları kürsürlərə biziñ millitün földəri ancət ilə jina kanañ et eləmisidir. Məslən: işlub işiñ jaşasın qedib təharat albrasın namazı a'da etdiğən sonra kabək alların kovzajbur-san jykarşası, va arabca dejer-sən qı: «Ja rabbil vazvucuna minal hiril ejin» va «bir adad gilmana na söz». Bynyn per-evedydi bəla çukur: eñ qəzə qer-rummanoj parvardığır! man qı by dunjada bir jaman is qer-mamış, vyr dyt bir jymyrta ustunda uc adam oldurmışsun.

Bir on-beş nafər jetimini malum, jemisəm, bes-on dañda ogryrlyk ejləmisiñ və bynlərə ona qərətmişim qı, sənən rəhə min mənə aşqardır. Bynyn zi-mində oryc, namaz dityb

J Qafir

## Symlaýjı kyrtarmışlar.

Sənati, agronomları, öz at və adıñşaları, ilə sahəti, bazarında rastar arasanın, duşanbanıñ kaba gına, sym edüb kyrtarmışlar, by qulordə sym qobrالıjuñ top-

ga kuvvet verəcəqlər.

Qorasan başka agronomlar-mızda işlərin by dərəcəde aparı-ja jok?

Agronom işçisi.

## Koçlyk dəvri.

Kədim asrlarda Baqъ vilayetinde bir qandın saqını o birt qandın evlana bilməzdi.

Bağlı-Sabırçan'dan evlana bilməzdi, Bulbulalı-Bizovnadan evlana bilməzdi, Heç bir qandı-

şəhərdən evlana bilməzdi.

Man byny bilirmidim, cünqi cavanam axbər vaktlərde mana evlənməq lazımlı.

Necəçi cami járanmışa la-zım olyr. Əmir-Hacjin qandın da bir əlləh bəndəsinin kəzəbəna rast qoldırm- və onyň uns uly dük və evləndi.

Xlaza-səhbat orada daşı.

Qunların bir qunu eşitdimci Əmir-Hacjin qand kilybyñyn 10 illiq bəzərəndər. Loldəşmədə qoturdum qetdiq və uç manat billi pilyda verdig - daxili ol-dık şərk odasına.

By hinda qandın firkətgilərindən Saban Əli Hejdar olyr. Bynatof-ezi-da sarxos bir haldə da xsl olyd. Və bizi nalajık sez-lərə karsılaşdır dedi qı siz nə curat edib byraja qolsınız.

Biz bynyñ hucumyanıñ ma-nasının başa düşmədiq, amma Şaban bizi by sezlerə başa sal-dı:

«Son, flanqas; ezündə Baqъ-ı-na curat edib bizim qanddən kəz almıssan; pəs, san qı curat edib Baqъ, ola-ola bizim qand dən kuz almıssan-bizim qanda qalmaga sanın həkkini jökdə.

Man dinnəmidim o sabəda din-məndi qı. Saban-bər qelli ididi. Ejə qefli idi qı Bir nafər Balaxanı qəndlisini ejə barq dej-müsdürqü quclu andan almış-dərlər.

Dunan eşitdim qı bizim rəfik-lərimizdən birisi Noxanı qon-dıduñ evlənməq istəyir.

Dədim-aşa san maqər eşit-məməsan qı taza bir kanyın çə-kub: bir qandı o biri qanddən evlana bilməz.

Dedi-jok, eşitməmişəm.

Man-ahvalatı danışdım.

Dedi-əzizim-sanı xam ala-sıbbalar və sana zulm ediliblər.

Ejə bir kanyın mahz koçlyk asında olsalar.

Indi-allaha şurur-Syra əsri-dir, ejə vəhşijanı kanyanlır və kajdalar indi bilməzərlər.

Bari-pərvəndiqar!

«Korxan»

## QƏHNƏ HAKK-HESAB.

Umum Syralar İttifaqı Mərgəzi İcrayı Komitəsinin son kərəv-nən məmənindən anlañlıq, eñ bir qorlar da seqi sijahalar dylə-tyan zaman çökəkləri-nə-hakdan kolçomak adlandırıb seqi huky-kəndən mahriym ediblər, ja'nı səsini alıssalar.

Byrada monim jadıma et içində atadan kalma bir «hakk-hesab» məsələsi duşud.

Hakk-hesabın ma-nası bydyr qı, indi-mas'alan-man qand Syra sadırı. Ancak man bəkəb qurur qı, monim qandımda jáşanın qand alıshılım hamus, ilə manım ozumuz həkk-hesabın varımı. Ya xad manım atamın onlarınlara ilə hakk-hesabları varımı.

Böyük dütak qı bir neçə il byndan kabab by adan monin tojky-ma daş atıms-ımis ja xad bynyn atası monim atamın salamış, al-maz imis.

Man indi Syra sadri olmışam əliməda fırsat qeqibdur və indi də seqi ajamıdsı.

Iudi pas nejməq, albatto-on yən bilirəm qı, ksaş-hor çand şorı stimizda və kur'anımız kisəs jol veribür - amma bilirəm qı kisas macər iqidin sulut daşı.

Dişar taradən binyadı aşqar qurur qı by höqmrənlək homi-şaliq daşıq: b yuqan qı Syra sadri monam-sabah bir eqzəsidir, və birda qıñ bilir-bi həjət fırsat qıñ daşaq ja jok.

Fursatı aldın veran-Akil daqıl-nadan olar.

Dişar monim qandımda ja monin dajıramda bir çökəklərinə sasi-nahak jera alımsa bynyn sabobi mözh homin fırsat moslosidir.

Birdə belə fırsat no vakt ala duşacagdur.

İmza: Fursati-lot.

## Syra aparat təmizliq sehbatlərinən.

— Dunan müdümizini təmizləşdirə orada var idimmi?

— Bolı-boli jalaranı-sam.

— Sonda bir soz dəməşdənmü?

— Jok.

— Nijs dəməşdən?

— Dədim bolqə tamizlədən jaxşı kyrtdı somra bişə onyu-ruzuna neça baxa bilərən.

Arasə qəsiləmən is qunu.

— Kasıbu həj ajda neçə daş-icirson?

— Əvvəllər həftəda bir daş'a içirdim amma indi qundo içiram.

— O nə üçün?

— Çünkü arasə qəsiləmən is qununa qəmisiq by munasibətlə məndərəsən qəsiləmən içiram.

Stazlı olıllar.

— Joldas roca edirəm mon-ıllar carəsindən kohyl edib dəltor-qə verəsiniz.

— Maşallah stazımlı jaxşıbdır.

— Bəli by barəda stazım var-dır.

— Jaxşs, siz öz arızonizda qos-

tarişinizin, Cobhada jaralanı-sısunuz;

— Boli-boli jalaranı-sam.

— Hansı cobhada jaralanı-sısunuz?

— Jok.

— Nijs dəməşdən?

— Dədim bolqə tamizlədən jaxşı kyrtdı somra bişə onyu-ruzuna neça baxa bilərən.

— Dəmaq xylikanlık cobhäs-i-di.

— Boli-boli xylikanlık cobhäs-i-sindən siqışlıq tapmışam.

— Cobhada jaralandığında daşı milis idarələrindən kejd oly-nıyyətsizliyim.

— Boli hədəf kejd edilər.

— İlq daş'ı xylikanlık cobhäs-i-dən vəryyalandan neça il qeçir?

— Janlımlıramsa 10 ildən az dejdildir.

— Maşallah roca edirəm mon-

ıllar carəsindən kohyl edib dəltor-qə verəsiniz.

— Jaxşs, siz öz arızonizda qos-

Neçə qıñ byndan avval iclas larıñ birində jen-ibla ilə ja-zəlan kat'imanıñ okeyja bilma-jib macis icrasında kör-korma-şla kəzəban ejni zamanda jeni alısbaja bejuq taradərələr olan bir joldaş idarəmət bildir qı, işinin çökləşdən jəni çok vaktinət amfəbil, sijahatın şərf etdiqindən qıñ ibla ilə çukan gazeta, və məcmüyələri okymadıq, və başqa gazetələri okymadıq asan oldğuq üçün iclas qulularıñ qı, kat'imanıñ okeyja bilməmişdir. Və sev-ri-rıq, byndan sonra vaxzadnej qulularında jeni alısbaja magşıl olacaqdır. Və işsələr qələm ilə həmmət, təqarrar qələm ilə həmmət, huccalamañ lap azbərdan okyajacdır.

IDARƏDƏN. — Na var allaha şuqer que ilə olməşən qələm ilə ol-sın axırdıq səqrən allaha şuqer. Bıjorokratizməjə nhajət ve-ridi.

IDARƏLƏRDƏ Bə istilə turq cığca apardılandan sonra al-həndüləlli, bıjorokratizmədən aqşılımdır. Beləgi, avallırdı bırdən idarən Upravdəlin iqi qunda bir qərməq mumqun idisidə imdi cığca şəhədatma-sı ala haman zətni sifalınlı həftədə bir daşda qərməq mumqun olmuşdır.

Kənat edilir.

Baqъ Maliji Şe-basının by qulularnda kyllıkgelər ixitəsənə dəsindən kejd otassında turqların arıza kaby edən bir turqda ixitəsənə dəsindən kejd. De-maili imdi əzizləri turqça bilma-jan bir nafər kabyl edir. Və boj laqliqla arıza üstində har qal-makal amalo qılır.

Dogdryd kal-ma-kal amalə qolırsada turq dili bilməjan adam arızaları halin aşına donardırsada amma bynyn ava-zina, Maliji Şe-basının kassasında ajda 40 manat mənəfaatda daqmış olyr. Janı maliji kassasında rəsiyətli gazetələrin jaz-dıgınqə qəra izabalagatlıylı-kym edilən 48 bin manat xasa-rınnın inşallah-hirrahəmən by cur kənəntərlər la az bir zamanda avazı çkarıq inşallah.

# HƏM İŞ HƏM İŞRƏT.

Dogrydanda həmişə Baqs da kəlbər hər qun qazdırın qızı lori qızı hər qun qerdürün simaların qərməq adəmə təngə qəlirir.

Cök jaxş olyr hər dam bir qışkasın kəzalara jeni-jeni jərlər və təza-təza simalar qərasan, və lazelət aparasan.

Ancak hejif qı, by dediqlərim manim qibi bir jaxşçıja kismat olmır.

Allah bərabər rızı eləsin-bəzəs'yi işçilərin by baradə qəfi sadır. Oktryqlara işə qədəndə onlar üçün işradə hasıl olyr.

By jaxşlarda Ojeçajda bir neçə idarədə tamizlik aparmak üçün Baqdan qədan komisiyon uzuvları arasında Ramazanof joldas da vərdə, həlklət man joldasın tamamlandı, çök zovk ahli bir joldas imis. Ojeçajça qalar-qalmış joldas bizim Cejran xanumuna rasat oly off... Cejran na Cejran... ony bir qara qəran həmişə qərməq is-ter.

Ramazanof joldasda elə elədi: Ojeçajdan həsratlı ajsrlar qımı bir saatda ony qərməqdan gəfət eləmdid. Joldas qunda

## Qar etmir.

Osi jardım komitəsi-Balacar iardım komitəsi dir. Hər Çant by komitə: iardım bir gəzelərlərde tehnikişlərlərdir. Rəmətə sadri işlərinin Başqa Başna Byrakmə, jardımları pylundan xususi şəxslər istifadə edirlər, byrada surundurmu, sohñalar lək həddinən qəmşədər, komitənin məly pələq bilinməjər hadədlər, qontillər arasında belədə sev varçı komitə sadri Bal-qə jardımları pyllarları. Bənim-sənədir cümu 5 ildən bari iclasları olmamış uzvlərə həkk hesab verilməmişdir hətta qəndin, jerli təqşilətlər jardımlı tətbiq etməş istəməjilər ancak tehmətlərə böyük sərələr bil-mənmiş, səbəb by qı aqar sadr və ona onlu joldaşları jardım komitəsindən bir manşət apara-rlar elo by uzuda-qənə jardımlıñ telqə asıl jardım by ezu dir.

10 idarəə qətsə onyndanda mütlək telefon ilə Cejran xəzəm ilə dənəndəs. (Hər çand qı, jecilər ittifikasiyən ezel telefon jok idi və hər dəfə dənəndəs Cejran, Syra ticarət işçiləri ittifikasiyin telefon ilə ilənmişə idi.) və ony hər dəfə dənəndəs sorar və nə vakt idən təkəcənək xəbar alardır. Və idən cəkən qını manzılı qələməsinə təqər - təqər xəbis edərdi.

Vəbələ ravinin boynuya dejilənlərə qəra telefonlər o kədər bınlara zənet olarmış qı, vəcib olan telefonogrammlar vəkəndə vermişən mümkin ol-mazımsız.

«Eksda sar daftər istərsən ajar macnyna bək» dejibər, ancak jok, o hərə, hərə.

Allah qərməjanlırlarda kismət eləsin. Ony orzə eləməq istəjən qı, oktryqlara təkmümanın başla ləzzət vari, dogryqlıq oralarla olan beşələrə itaat, mütlüq cök qədib qərməli sej-lərdəndir. Allah dubarə, sabara ryzı eləsin.

Heç o qəca qunuz qəqilən qəfərlər işə mane olar? astaqfiyyərləh.

Həsərlə.

## Kybədan.

Molla ami Kybəda qontillərə lazıymən bir beşəq idarənin divarında bojla bir levha asılımışdır. «Okryc-cy-iga-Raci» bynyn na oldusunda həlliqli bilən tapşılmaşdır. By masaləni təhlili etməq üçün Kybəda fırkaçılars üçün açılan sijasən dərnəqəndən eşrənməq istədiq tamam indi altı ajdar qı by dar nəqərlərda axtarışlık emmə ta-pa bilmir. Rica edir qərəbən qəhərənəklerin jerini bilsəniz bi-zə xəbar verniz.

By darməqənən olınız uzulqı - dan sonra «Okryc-cy-iga-Raci» qalmışını eşrənməq üçün, Kybəda təmən acılmış «Baq mejvə birliji» idarəsindən muraciət etdiq byrade: «Jenə alıb» ilə almanı maqtıbyaların by stoldan o biri stola atılmaşını qərdub. Ma-tıym oly qı byrade jeni silib-nan bilən jöldür. O dyrqı bynlar dan istifadə edub by qələməri eşrənə bildi. Dəmə byra «Kan-seljarıja Kyb. vod okryk» Azvodxoz okryg sy idarəsi imisə.

Xejr Xah.

## Kənaat.

Qanca okrygy Kasım İsmayıllı idarəsinin arxivləri o Rədər qəzəl wə salikli saxlanlıq cı mühümənn qazıqlarla bazarla halva salınlara halva buqurlar. Ona qərədo axıvdən bir joldaşla tap-ılmaz qələndə qərəq halva-dən qazanırların axırasan.

Qərədo, Sarqar qənt koxzəndə Kurylyk joldas by dəfa koxzən koxjən saxlanan ja-taqlı qədib kujidəndən ancak beşə dənə kzyz qətirmişdi, byndan işqisən qənt mümləsimi-nən bagışlaşın, ünədu ezu qə-turmuşdur.

Dajş oglu.

## SON SAAT.

Roma-Jarşım idarəə bari sy-rələrə karşı qəca qunduz hür-mədə davam etməq qəsidişlərdən 10 nəfərinin bogazığ jartibəndən 10 nəfərinin səsi batmışdır.

London-tərqi silə komediası London sahəsində oynamak üçün işgəlməs komediyalar-hücumyanın başlıqaları da qəden du's numujişləri ilə magyıl oldygundan müvakkat olaraq dagulmaga məcbur ol-mışdır.

Paris-Sabiq iran şahı Əh-mad Mirzən vəfatından 40 qun qədəndən mə'min və şah parəst iranlılardan bir gryp bejəvəzən qəmisi kyrmyşlər dər.

## Kebz olmaysdır.

Sirvan okrygy Qurdəmir də-jirasi Novca qənt kolxozyının sadri Aga Kyly Kylyof, kolxoz uzuvları a'ld 6 pty kənd, 3 qır vanqa çəj, 10 pty bygda və 748 manat pty üzvlərə qəstar məjib təqəcə ezu jedi-jina qəra by şeklär məsəndən sazəs et-mişdir.

Molla amidan xəhis edir qı, sadrin kərəmən təmizləməq üçün by asqadə qı, işlətmələri təzqiz ilə albə qəndərsin: Qar-qəq jogə 1 pty-həbbə satılin 20 qilo-inqilis dizy 10, qilo.

Karpa dejan.

## ERIVANDAN

(İnsallah qələr)

Molla ami: Ataların bir jaxş misalı var dijərər. «İjeməndən umid olmak» İndi Eriwan 9 san-a-liq türk maqtəbi tələbələri jemirə səda umidlidürler.

29-ci il sentiabr ajändən müdir muavini işkənlərdən pty jıgbə-Baqşə Azəmətə qızak zakəz ver misid: Cunqu arman qızın o qıbatlar qətişmərə vəki jöldür, yəsənlər qundo qəlib sorysırılar bas qıbat qalmadı? Mart ajədər. Müdir muavini dejan işsəllər qəllər.

İmza: «Dəmçi»

Bax motibat mudirliy 2312 OT. 36, 8-4

## DILİCAN.

Komsomolcy Məmməd Sıri nof (ajakas, dilicilər) ozu Tav-sı dajrisin Mulqulu qəndəndir. 10 nəfərinin bogazığ jartibəndən 10 nəfərinin səsi batmışdır.

Dilican Xatsınılda xəbar çatır qı qəntardır olan müslümlər ony arvadına soz verib qı onya ozu ilə barəbə iclasları aparsın.

Dilican by sozü esidəndə özün dan çaxır və o saat atı minib dili can qimi Mulqulu qəndəndən capşır.

Qanda jetisən qimi atı möqətən kapısa surur və müslümləni qagartır ysakaların içindən hələ dejədə istər və dejir: «son manim arvadınu, no qıçın iclas apar maşa soz veribsan? manim arvadınu özün qimi iclas adamı ka-jırmakına istojsırı».

Vallah jona by kazğan siyj na kyrbən olym qı heç bir təbija ony kuvvətinin kələmətə bilmir. Gej roti sydr. Dilican dejir:

«Qatibam Xatsınıda man bir bəla- ony kandam»

«Arvadıbm, jazdızlıqlar iclaslara ony kanalısm»

«Hırsa qəlub o saatda atı qədər din atləndəm»

«O tanrıbər şallaqmə, man belə komsomolçiyam»

«Yntymaram allahıbər man belə komsomolçiyam»

**Magi məşyəliyət vardi**

Azərbaycan Syra huymatlı (11-mart) cələn olyan karənsi-nə qora - bircin wə iştinci dərəclər miqədərdir. Məsələn, bəzən işvarətənən qədərdir ataların istimai təzqiz ilə albə qəndərsin: Qar-qəq jogə 1 pty-həbbə satılin 20 qilo-inqilis dizy 10, qilo.

Karpa dejan.

## Bir kojyn nədir?

Ləçən dajrisi (Karabə) Boz ly qant Syrasə sadri çök jaşxa adandır. O hər xərda, xürys iş-lərənən otarı zəhmət duşəz və heç qasıda zəhmət salmaz. Belə-qı: Mirqı qandı ali Ibrahim Ha-san oğlyning bir kojynindən ogyla-mışlar Karacalı Məmməhd kyl yndəndən camusunu. Byňar Sıra-sıra sıqat edəndə sadr dejir qı «az joldas bir kojynindən və bir camusdan otarı mon ozişjet ver-məjiz». Dogrydanda bir kojyn nadir INVENTAR.

Inventar - rys dilində «əsja de-madır. Ancak by sozü Sadıq ojla bir moke'də işlədilər qı, heç başa duşəməz olmır.

Məsələn - Sozidə Molla Əh-mad afadının koşonaklara kyrjy olarak orycyli qurğuların man-borda aćıbdan - apka aqətibiglə aparmasınsən dejanda Şaqı yzy kyləkərlər onları kyrjyklar Moll-a - Əhmad, bimiz inventarla-dadər dejəraq, bir səla bagışlı-rlar.

Ancak - inventar laşzinin Əh-mad Ələndijo nu mənasibət olma-ga başa duşunulur.

## Hejət işbirliyi

### Çağrış.

Molla Nasreddin məcməyinə Myan okrygyun marozqəndən yəzə saatlı qibə balaca bir jərədə 3 ajədən bir ilə qib 50 nuxso aby-na toplaşdır aqəsəndən qəldəşərən da və edir.

Sələndən 1) Husejin Kyly Tagz z., 2) Məmməd Rəsəmli.

3) Ojeçajdan «Sirvan» Islam Məmmədəly «Həsəm Həsəm zəda-ni, 5) Gyləmmirza Məmməd zə-dəni.

Səsli Muslim Əliş Əliyof.

## Dogry dejimis.

Məcməyinəz 10-cy nomro-sunda «Taj kylak» sarlavħası iləndən bir şer'iə jazməşək qı Axynd hamamənn jəmbəndən jaşasın Taj kylak Məmməhd Məlik evində fəhisi kədənlərə otak qırıja verir və kəsənlərə Cepçili verisi verilməqinə cə-lən etmirdi.

Bu xysyda apardıklyəməz təhakkikat nəticəsində by qejif-jət tamamən jalana çəkəd.

«Bax motibat mudirliy 2312 OT. 36, 8-4

Zəkas 10 1111 Təs 1000

ictma' i muvəffəkijjətlərimizdən



## Qəntli və kolxozi



Joxsuc  
Damir Əli ogly

— Azərbaycanın illəh jaxşırı, urut bagışla nija kurşanı  
— dayılar özümə kılınıçaçık.